

Yaşar Qasimbəyli

Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin
baş elmi işçisi, filologiya elmləri doktoru, dosent
yashargasimov@mail.ru

270

1 (16) 2020

**Abdulla Aripov poeziyasında
vətən faktoru və ana yurd sevgisi**

Yaratıcılığa başladığı dövrdən, ilk gənclik çağlarından etibarən Abdulla Aripovun əsərlərində Vətən anlayışının mahiyyətini dərindən anlamağa, onun miqyasını və hüdudlarını müəyyənləşdirməyə güclü bir həvəs, ehtiraslı bir canatma hiss olunur. Ana yurd torpağının tayı-bərabəri olmadığını vurgulamaqla bir tərəfdən gənc şair milli özünəməxsusluğunu, ikinci tərəfdən isə öz poetik dəst-xəttinin təzəliyini göstərməyə can atırdı. Bu mənəvi-estetik prosesi 60-cı illərin əvvəlləri üçün səciyyəvi bir hadisə hesab etmək olar. Cənki altmışincıların yaratıcılığında yeni bədii inikas principlerinin şəkillənməsi və dərinləşməsi Vətən duyğusunun ifadəsi ilə yanaşı reallaşırıldı. Başqa sözlə, Vətən kompleksi altmışincıların bədii özünüifadəsində əsas dayaq nöqtəsi və mənəvi enerji mənbəyi kimi mühüm rol oynayırırdı. Bu cəhətdən ən təbii və tipik altmışincilardan olan Abdulla Aripovun lirik qəhrəmanının emosional xitab və təkidləri, o vaxta qədər heç vaxt və heç bir şairin dilində səslənməmiş nigaran sualları çox səciyyəvidir. Mübaliğəsiz söyləmək mümkündür ki, gənc Abdulla Aripovun “Mən neçin sevirəm Özbəkistani?” (1964) şeirində təkrar-təkrar və ardıcıl şəkildə vurğulanan poetik sualları onu ürəkdən sevən poeziya həvəskarlarının qəlbində əks-səda verirdi:

- Neçün Vətən deyə yeri, səmanı,
- Müqəddəs deyirəm, deyirəm tənha.
- Əslində dünyada tənha, de, nə var?

Pambıq bitmeyirmi özgə eldə ya?
Bəlkə günəşidir sevgimə səbəb?
Axı günəşlidir bütün Asiya!³¹³

Gənc lirik qəhrəman ana yurd torpağının təkliyini, tənhalığını dəfələrlə vurğulamaqla Vətənin mahiyyətinin yalnız bənzərsizlikdə, qiymətsizlikdə və əvəzsizlikdə ifadə olunduğunu oxucunun beyninə həkk edirdi: “Bağların cənnətdir sənin deyərkən, Niyə əzizlərkən torpağını mən, Öpürəm: “Torpağın misilsiz, Vətən. Əslində torpağı adil təbiət, Bölbüb verməmişmi yer üzünə tən? Neçün bu torpaqcün ağladı Firqət, Ey Kaşqar torpağı, yoxsulmudun sən?” Abdulla Aripovun vətənpərvər və dərin dərrakə sahibi olan lirik qəhrəmanı Vətəni nə üçün Məcnunanə bir sevgi ilə sevdiyinin səbəbini anlamağa və bunu anlatmağa çalışır:

271

I (16) 2020

Bəs neçün sevirəm Özbəkistanı,
Səbəbini söylə, desələr mənə,
Şairanə gözəl sözlərdən öncə
Mən təzim edirəm ana elimə.
Xalqım, tarix hökmü ilə sən əgər
Əbədi buzları Vətən etsəydin,
Bumbuz qarlıqları məkan etsəydin,
Mehr verməzdimmə mən o buzlara!³¹⁴

Şair məsələnin mənəvi tərəfini dərindən açmağa, Vətənə bağlılığın zəminini başa salmağa çalışır. Lirik mən təkid edir ki, sərvətləri bol və ya kasib olmasından, cənnət kimi gözəl və ya təbiəti sərt olmasından asılı olmayaraq, doğma xalq yaşayan torpaq nadir və qiymətsizdir. Çünkü yalnız əcdadların, neçə-neçə xalq övladlarının yaşadığı, öz alın təri ilə, qırmızı qanı ilə yoğurduğu yerlər ana torpağa çevrilir, baba yurda dönür. İnsan yalnız belə torpağı gözlərinə sürtərək əziz bilir, Vətən adlandırır. Abdulla Aripovun Vətən haqqındaki ilk şeirlərində əziz və doğma babalar yurdunu səmimi bir mehrlə vəsf etməsi təsadüfi deyildi.

Mənim də var dostum, çıraqım,
Onların şəninə şeirlər dedim.
Lakin tənha sevinən çağım,
Bircə səni sirdaşım bildim³¹⁵.

Gənc şairin Vətən sevgisi rəngarəng duyğular oyadır insan qəlbində. O Vətəni möhtəşəm bir məfhüm, təntənəli bir varlıq, müəzzzəm və son dərəcə ulu bir xilqət kimi deyil – yalnız onun özünəməxsus müqəddəs bir duyu kimi, bakırə bir xilqət kimi, yalqızlığın pənahı və ümidi kimi, sıkəstə və məhzun bir ruhun söykəndiyi dağ kimi vəsf edirdi. O Vətənə ithaf olunmuş nəgmələrində təntənəli, o dövr üçün dəb olan yüksək şadlıq ahəndlərini deyil, sadə, səmimi, qəlbə yaxın izhar üsulunu seçdi. Zatən, ana Vətənə A. Aripov o vaxta qədər heç kimin səsləndirə bilmədiyi, ürəkdən

Yaşar Qasımbaylı. **Abdulla Aripov poeziyasında vətən faktoru və ana yurd sevgisi**

313 Abdulla Oripov. Yillar armoni. Toşkent, Ğ.Ğulom nomidaqi Adabiyot va sanat naşriyoti, 1984, səh. 57.

314 Abdulla Oripov. Yillar armoni. səh. 57.

315 Abdulla Oripov. Yillar armoni, səh. 155.

gələn bir ahənglə müraciət edirdi. O sakit və həzin səslə Vətəni “sirdaşım” deyə səslədi. Bu “sirdaş” sözündə nə qədər mənalar vardı. O, cəsarətlə Vətəni tənhalığın sirdası adlandırdı. Gənc şair həsrətlərlə dolu ömrünün məna-məqsədi, həyat yollarının yoldaşı, yalqız qəlbinin dərddası – qəmdaşı deyə üz tutdu Vətənə:

Dərdsiz deyil ömrüm də əsla,
Həsrətlərdə bəzən ağladım.
Qəmlərimlə tənha qalandı,
Qəmdaşım tək sənə bağlandım³¹⁶.

Ana Vətəni “sirdaşım”, “qəmdaşım” deyə elan etmək onun böyüklüyünü, möhtəşəmliyini anlamazlıq deyildi, əlbəttə. Gənc şair Vətəni ayrı cür təsəvvür edirdi. Onun tərənnüm etdiyi Vətən daha həyati və real idi. Abdulla Aripov Vətəni yalnız Anaya olan sevgi ilə sevirdi. Yəni Vətən Ana kimi qayğıkeş, “qəmdaş” və “sirdaş” duyulurdu ona. Həqiqətən, Vətən - ən böyük anadır, amma əbədi, ölməz, həmişəyəşar Anadır Vətən!

Qucammaram mən səni hərgiz,
Sən asiman, mənsə zərrə tən.
Qibləgahım, ümidim yalqız,
Sən ölməyən anamsan, Vətən...³¹⁷

Abdulla Aripovun lirikasında Vətən duyğuları əksərən övlad-ana yaştıları kontekstində reallaşır. Şairin lirik qəhrəmanı Vətənlə bağlı hislərini daha çox bu yönə ifadə etməyi xoşlayır:

Neçə məkanlarda seyr edib gəzdim,
Neçə mənzillərdə qurdum aşيان,
Və böyük hikmətə mən də inandım,
Sevilən yerində əzizdir insan.
Ey yurdum, səndədir ruzum, qismətim,
Sən özün məskənim, sən özün şanım.
Sən anam, bacımsan, yarımsan mənim,
Ey canım, cahanım, Özbəkistanım!”³¹⁸

Vətənin bu cür təlqini və tərənnümü yalnız Abdulla Aripov şeiriyyəti üçün deyil, digər altmışincıların, yeni şairlərin yaradıcılığı üçün də səciyyəvi idi.

Altmışincıların lirikasında yeni bədii inikas prinsiplərinin və real Vətən duyğusunun meydana çıxmazı tədrici bir proses idi. Daha doğrusu, “böyük Vətəndən” ana Vətənə, “siyasi Vətəndən” milli Vətənə keçid hadisəsi yeni şeiriyyətdə mühüm bir mərhələni təşkil edirdi. Tanınmış özbək ədəbiyyatşunası, filologiya elmləri doktoru, professor B. Norboevin vurğuladığı kimi, sabiq imperiya dövründən ta altmışinci illərə kimi heç bir şair cəsarət edib, “Mənim Vətənim yalnız Özbəkistandır” deyə bilməmişdi. Özbəkistan həmişə böyük Vətənin bir parçası kimi təqdim və təqdim olunurdu.³¹⁹ Həqiqətən də, 30-cu illərin ortalarından etibarən “optimist bədii inikas üsulu”nun təzyiqi nəticəsində ədəbiyyatda “böyük Vətəni” vəsf etmək ənənəsi qəti

316 Abdulla Oripov. Yillar armonı, səh. 155.

317 Abdulla Oripov. Yillar armonı, səh. 156.

318 Abdulla Oripov. Yillar armonı, səh. 360.

319 Botir Norboev. İstiqlol va istedod tarbiyası. Toşkent, “Okutuvçı” naşriyoti, 1996, səh.43.

şəkildə hökmran mövqeyə çıxdı. Abdulla Aripov və nəsildaşları yaradıcılığa başladığı vaxtlarda poeziyada bu ənənə hələ çox güclü idi. Görkəmli poeziya tənqidçisi yuxarıdakı fikirlərini davam etdirərək yazır: "...Abdulla Aripov "Mən neçin sevirəm Özbəkistanı?" şeirini real məntiqdən və həyati ehtiyaclardan çıxış edərək yazıb. Həmin şeirində o, insan ana Vətənini onda əziz və doğma insanlar, dünyagörüşü və dili bir olan xalq yaşadığı üçün sevir kimi mühüm qayəni irəli sürür. Bu ideya o dövrdə şeiriyyətimiz üçün yenilik idi. Bu gün Özbəkistanı bu torpaqda özbək xalqı yaşadığı üçün sevirəm demək, adı bir şeydir. Amma o vaxtlar bu əsl qəhrəmanlıq idi. Bu fikrə, əlbəttə, Abdulla Aripov birdən-birə gəlməmişdi. Ən diqqətəlayiq cəhəti budur ki, şairin mənəviyyatında və dünyagörüşündə baş verən ciddi dəyişiklik, dönüş prosesi onun şeiriyyətində ardıcılıqla eks edib"³²⁰. Etiraf etməlyik ki, Vətən və həyat haqqındaki görüşlərinin sürətli dinamikasını öz şeirlərində səmimiyyətlə ifadə etməsi Abdulla Aripov istedadının qüdrətindən xəbər verirdi. Zətən poetik etiraf və səmimiyyətin birliyi şəxsiyyətin və istedadın bütövlüyündən, əzəmətindən nişanədir.

Abdulla Aripovun yaradıcılığında və onun Vətənlə bağlı poetik axtarışlarında diqqəti çəkən əsas cəhətlərdən biri – şairin poeziyaya hələ gənclik çağlarında ikən gətirdiyi ən mühüm yenilik bu – Vətən anlayışına üç zaman kontekstində yanaşa bilmək bacarığı idi. Yəni gənc sənətkar Vətəni təkcə bugünkü gün nöqteyi-nəzərin-dən deyil, həm də ötmüş və istiqbal kontekstində də dəyərləndirməyə can atıldı. Şair bir tərəfdən Vətənin çağdaş reallıqlarını və gözəlliklərini ilhamla tərənnüm edirdisə, ikinci tərəfdən ana yurdun dörtlü vaqeələrlə, mübarizələrlə zəngin tarixini, xüsusən qəmli və məhzun keçmişlərini də övlad mehri, oğul məhəbbəti ilə vəsf edirdi: "Tarix dediyimiz sirli qismətdir, Önündə acizidir hətta ki, Xuda. Kimi o incidib, etməmiş təhqir, Kimi o yurdundan etməmiş cüda. Mənim də Vətənim cənglər şahidi, Mənim də Vətənim görmüş ahu-zar. Mənim də ruhumda əcdadlar ahı, Mənim də qanımda qılinc pası var. Minarlar deyil bu fələyə qəsəm, Qisaskar babalar getmişlər sancıb. Çəkdiyim qəmləri mən bir-bir saysam, Ölmüş fironlar durarlar qaçıb"³²¹.

A.Aripovun vətəndaşlıq poeziyasında mühüm yer tutan gözəl əsərlərdən biri "Qarşı nəgməsi"dir (1970). Heca vəzninin on dördlüyündə yazılmış bu böyük şeir şairin öz doğma Vətəni Qaşqadərya vilayətinin paytaxtı qədim Qarşı şəhərinə it-haf edilib. Bu böyük şeir "Mən bu çöllər qoynunda doğulub aldım kamal, Köhnə sərdabələrdə gömülüb qaldı dərdim" deyə əzəmətli bir ahənglə başlanır. Şairin öz doğulduğu yurda pak və sonsuz məhəbbəti möhtəşəm söz yollarında bütün əzəməti ilə canlanır:

Mən bugün, ey yurdum, dik durmuşam qarşında,
At fırlanıb öz yerin tapar demişlər daim.
Sənə bir nəgmə qoşmaq şərəfi var başımda,
Ey sən, səhrayı xalqım, ey sən doğulan yerim.³²²

Şair yaradıcılığındaki yüksək obrazlılıq həmişə heyrətamız səmimiyyət və həyatılıklə üzvi surətdə birləşir. Təbii ki, A. Aripovun əksər vətənpərvərlik ruhundakı

320 Botir Norboev. İstiqlol və istedod tarbiyası, səh. 44.

321 Abdulla Orıpov. Yıllar armonı, səh. 140.

322 Abdulla Orıpov. Yıllar armonı, səh. 227.

əsərlərində, o cümlədən, "Qarşı nəgməsi"ndə də bunu bariz şəkildə görmək olar: "Kim söyləyər qoynunda ilham vardır həmişə, Xüssusən sərətanın od saçıdıgi anlarda. Bir nəfəs təklifinə qulaq assa nəbada, Hər bir şairin də tükənər hövsələsi"³²³. Bu misraları oxuyarkən Vətən təsəvvürləri ancaq ana yurd hüsnünə və gözəlliklərinə həsr olmuş şeirlərin təsiri ilə formalışmış oxucuda bir az təəccüb də yarana bilər. Çünkü Abdulla Aripovun Vətən şeirləri və xüssusən də, "Qarşı nəgməsi" ənənəvi tərənnüm lirikası üslubunda yazılmayıb. Bu şeirdə biz Vətənə böyük sevgi ilə yanaşı, həm də onun həyatı və realist obrazını görürük. Bu sanki Vətəni "əbədi buzlaqlar olsaydı" belə sevəcəyinə and içən lirk "mən"in öz məhəbbətində və sevgi əxlaqında sədaqətliliyini, sabitliyini göstərən poetik qərardır. Elə bu səbəbdən də gənc şair ana yurdunu vəsf edərkən yerli-yersiz təşbehlərə, həyatı olmayan bənzətmələrə müraciət etmir. Sələflərin sıx-sıx işlətdiyi havayı və şışırtmə obrazlara ehtiyac duymur. Canı qədər sevdiyi ana yurdunu və onun sərt təbiətini necə var elə - təbii təsvir etməyi qarşısına məqsəd qoyur.

Bu yerlərin vari bu – qızıl qumlu səhradı,
Yalnız ilgim rəqs edər yandırıcı istidə.
O qədər gözəl deyil səhranın varlıqları,
Nəsrə yaraşmasa, yaraşmayır nəzmə də³²⁴.

Lakin şairin həqiqətpərəstliyi qəlbindəki dəruni sevginin odunu, hərarətini əsla soyuda bilmir. Əksinə lirk mənin Vətənə pərəstişdən doğulmuş, Tanrı eşqinə bənzər ana yurd sevgisi həqiqi və həyatı bədii detallarda, dəfələrlə gözlə görülmüş və ömrünün ayları, günləri, anları sayı qədər könlündən keçən tərif və təsvirlərdə daha cazibədar, şairanə əks edir:

Lakin onun baharı, ey sən, çöllər baharı,
Darıxdığım anamın vüsali sən tək şirin,
Erkən günəş yandırıb, olsa da qəlbə zari,
Lalə kimi köksündə qara xalı gizlindir.³²⁵

Bu mətnədə biz son dərəcə gözəl bir poetik mənzərə ilə üz-üzə gəlirik. Müəllif təkrarsız bir məharətlə göz işlədikcə uzanan, yamyaşıl libas geymiş düzənlik və çöllərin bahar sevincini bir rəssam həssaslığı və dəqiqliyi ilə gözlərimiz önündə canlandırır. Cəmi bir neçə bənddə şair bənzərsiz səhra baharının hədsiz qısa "ömür yolunu", onun doğulmasını, gözəlliyinin zirvəsini və nəhayət, günəşin qaynar şüalarından tez-tələsik yanıb-yaxılmasını – erkən xəzan olmasını heyrətamız və təəssüflə yoğrulmuş ecazkar bir duygu ilə təsvir edir. Abdulla Aripovun poeziyasında, Vətəni təhlil və təsvir edən şeirlərində poetik təsvirin şeiriyyət qəliblərini və hüdudlarını aşması, yarıb çıxması, bədii təfəkkürün lirikanın əzəli romantik məkanından sərt realizm məkanına – saf nəsrin belə çox zaman təsvirinə cəsarət etmədiyi realist təfsilatlar kontekstinə keçməsi artıq tamamilə başqa bir estetik məzmuna və keyfiyyətə malik bədii hadisədir. Bunu da "Qarşı nəgməsi"ndə gördüyüümüz gözlənilməz poetik möcüzələr-dən biri kimi dəyərləndirmək vacibdir: "Ayaq açmış quzu tək titrəyər gömgöy otlar,

323 Abdulla Orıpov. Yıllar armonı, səh. 228.

324 Abdulla Orıpov. Yıllar armonı, səh. 228.

325 Abdulla Orıpov. Yıllar armonı, səh. 228.

Gömgöy mavi səmada gəzər, oynar ağ bulud. Qəfildən şimşək çaxıb, selləmə yağış başlar, Aləmə ətir saçar min cür çıçək, min cür ot. Amma günəş odundan tez qaçıb gedər bahar, Zalim səyyad əlindən qəlbi qan ahu kimi. Əlvida sən, yaşılim, əlvida, gözəl bahar, Bircə göz qırpmında solar çöllər geyimi”³²⁶.

Abdulla Aripov Vətənin təbii gözəlliklərini vəsf etməklə kifayətlənmir. Şair əziz və doğma məkanın təbii obrazı ilə yanaşı milli mahiyyətini və tarixini də göstərməyi qarşısına məqsəd qoyur. Xüsusi qeyd etməliyik ki, Abdulla Aripovun Vətənlə bağlı əxlaqi-fəlsəfi konsepsiyasında tarixi təlqin, tarixilik aparıcı mövqe tutur. Şair ana yurdunun çağdaş vəziyyətini keçmişlə üzvi birlikdə, eyni poetik kontekstdə təsvir etməyə çalışır. Beləliklə, Vətənin bugünkü qiyafəsi keçmiş siması ilə birləşərək tamlıq, bir bütövlük kəsb edir. Məsələn, nəzərdən keçirdiyimizi “Qarşı nəgməsi” şeirində ana yurd tarixi ilə bağlı aşağıdakı təfsilatlar və tarixi yaddaşı əks etdirən detallar olmasaydı, Vətənin poetik qiyafəsi indiki dərəcədə hərtərəfli əks etməzdi: “Yollar boyu, hər yerdə, qala, kurqanlar izi, İskəndər, Qüteybədən qalmış saysız divarlar. Bu yerlərdə ilk dəfə gurlamış Teymur səsi, Çingizilər başına salıb güclü zərbələr. Ah onlardan nə qaldı? Dürlü rəvayət fəqət... Biri qurduqlarını o biri etdi viran. Əgər vaxtın çox olsa, söyləsən hey hekayət Hətta ki Firdovsi də baxardı sənə heyran. Amma indi qəlbimdə dəli bir həsrət ilə, Özbəyimin, ölkəmin keçmişini anıram, Mən bu gün dostlarımı deyirəm məlamətlə, Bircə ağaç əkməyən əmirlərə yanıram”³²⁷.

XX əsr özbək poeziyasında Vətən konsepsiyasının və Vətən fəlsəfəsinin yenilənməsində A. Aripov yaradıcılığının xüsusi yeri var. Bu nöqtəyi-nəzərdən şairin “Özbəkistan, Vətənim mənim” (1969) şeirinin əhəmiyyətini ayrıca qeyd etmək zəruridir. Milli poeziyada milli şür və Vətən duyğusunun yetkinləşməsində, Vətən obrazının mənəvi-əxlaqi cəhətdən zənginləşməsində bu şeir böyük rol oynadı. Sələflərin söyləyə bilmədiyi Vətən dəndlərini, ustadlar qəlblərində əbədiyyətə apardıqları Vətən arzularını A. Aripov və nəsildaşları şeirdə əks etdirməyə nail oldular. Gənc nəslin yanıqlı və həsrətlə yoğrulmuş Vətən nəgmələri uzaqlardan, tarixin dərinliklərindən gələn bir səs kimi, eyni zamanda, o da uzaqlarda olan, yol gəlməkdə olan İstiqbal sədası tək qüdrətli idi. “Özbəkistan, Vətənim mənim” təkcə bir şairin, yalnız bir nəslin deyil, bəlkə də, azadlıq və İstiqlal eşqində yanınan bütün bir millətin məhrəm bir Vətən hayqırığı və nəgməsi idi.

Şeirin ilk bəndində müəllif öz estetik niyyətini hərtərəfli əsaslandırır. Hər bir misrada müəyyən və mühüm bir bədii-fəlsəfi fikrin öz əksini tapdığını görürük. Ən mü Hümü, cavan qələm sahibi ana yurd haqqındaki arzu etdiyi yeni və bakırə duyğuları, Vətənə yaraşan səmimiyyətlə yoğrulmuş emosional deyimləri, ana Vətən haqqında ustadların deməyə imkan tapmadığı həsrətli Sözü, o böyük və məhzun Nəgməni yaratdığını gənc bir şairanə sevinc ilə elan edir. Bu bənddəki “ancaq” sözünə diqqət edək. Əminliklə söyləmək mümkündür ki, A. Aripovun və özbək altmışincilərinin Vətən haqqındaki yeni Sözünün tarixi bu şeirlə yanaşı, daha dərinə getsək, eynən bu misradan başlanır: “Bir ölkə var dünyada Ancaq...”.

Elə buradaca Abdulla Aripovun böyük müasirlərindən biri – Erkin Vahidovun

326 Abdulla Oripov. Yillar armonı, səh. 229.

327 Abdulla Oripov. Yillar armonı, səh. 230.

“Özbəyim” (1968) qəsidəsini xatırlamaq təbii və zəruridir. Xüsusən, həmin şeirdəki aşağıdakı misralar yuxarıda qeyd etdiyimiz mülahizələrlə həməhəng səslənir:

Mənə Puşkin bir cahandır,
Mənə Bayron bir cahan.
Amma Nəvai babam var,
Köksü asiman özbəyim³²⁸.

Bax bu “Amma” ilə yuxarıdakı “Ancaq” bənzər, hətta eyni estetik missiyani yerinə yetirməkdədir. Sanki gənc lirk qəhrəman zamanın və hakim milli-siyasi, poetik-fəlsəfi fikrin hərəkətinə “Dayan!” deyir. Bu əslində yeni lirk qəhrəmanın öz ədəbi əxlaq və dünyabaxışında kök atmış meyar və ölçülərə etirazı, onlara qarşı çıxməsi idi...

276

1 (16) 2020

Bir ölkə var dünyadaancaq,
Yazılmamış dastandır vari.

XX yüzilin dahi sənətkarlarından biri Boris Pasternakin uzaqqorənliklə söylədiyi kimi, “Talant estə yedinstvennaya novostъ, kotoraya vseqda nova”, yəni istedad həmişə yeni ola bilən, köhnəlməyən yeganə yenilikdir. Həqiqətən də, yeniliyini və özünəməxsusluğunu itriməmək istedadın əsas əlamətlərindən biridir. Bundan çıxış edərək, nə vaxtlarsa formalaşıb bərkimiş və daşlaşmış nəsnələrə, anlayışlara, adət və dəblərə yeni nöqteyi-nəzərdən yanaşmaq da həqiqi istedadın təbiəti ilə qırılmaz surətdə bağlılığını vurğulamaq məqsədə müvafiqdir. Bu yönəki və mövzudakı şeirlər mövcud ictimai-siyasi müvazinəti bədii tərzdə inkar edərək, düşüncə və təsəvvürlərdə dönüş yaradırdı. A.Aripovun Vətən mövzusundakı şeirləri ilə və xüsusən, “Mən neçin sevirəm Özbəkistani?” poetik suali, “Özbəkistan, Vətənim mənim” qəsidəsi ilə yanaşı, Erkin Vahidovun “Ana torpaq”, “Özbəyim”, “Özbəkistan”, Rauf Pərfinin “Ana dilim”, “Özbəkistan”, Çolpan Erqaşın “Vətəni tanımaq”, “Vətən” və başqa istedadlı şairlərin Vətən, ana yurd haqqındaki yeni ovqatlı şeirləri milli mənlik şüurunun və Vətən duyğusunun yetkinləşməsində mühüm rol oynadı.

“Özbəkistan, Vətənim mənim” şeirini dəfələrlə, yenidən və yenidən oxuyarkən, bu şeirin, həqiqətən də, 60-cı illər poeziyasında yeni bir epoxanın başlanmasına təkan verdiyinə inanırıq.

Bu gözəl və o dövr üçün son dərəcə böyük cəsarətlə yazılmış şeirində A. Aripov özünün və altmışincilərin narahat bədii axtarışlarını özünəməxsus sənətkarlıq və cəsarətlə ümumiləşdirərək, Vətəni doğma xalqsız təsəvvür etmək mümkün deyil, ideyasını irəli sürürdü. Şair poetik təxəyyülün və məntiqin sehrlili gücü ilə Vətən fəlsəfəsinin yeni mənasını və mahiyyətini kəşf etməyə nail olur. Yuxarıdakı təhlillər göstərir ki, 60-cı illərdən etirbarən yalnız A. Aripov yaradıcılığında deyil, ümumən, bu pleyadanın şeiriyyətində Vətən obrazı poetik müəyyənlik qazanır və yeni emosional milli çizgilərlə boy göstərməyə başlayır. Yeni şairlərin bu yönəki mənəvi-estetik axtarışları 50-ci illərin ortalarından başlasa da, bu proses məhz 60-70-cı illərdə qəti şəkildə başa çatır.

328 Erkin Vohidov. Muhabbatnoması. İki cildlik. I cild. Toşkent, Ğ. Ğulom nomidağı Adabiyot və sanat naşriyoti, 1986, səh. 337.